

[Aytullah Xomeyniy gr slam demokratiyas Qrb demokratiyasndan daha kamildir R Mdniyyt Mrkzinin sdri](#)



Bak, 3 iyun, SalamNews, B.Samid. "stdiyimiz demokratiya, Qrbdki il oxar ola bilr. Ancaq yaratmaq istdiyimiz demokratiya Qrbd mvcud deyil. slam demokratiyas Qrb demokratiyasndan ".daha mkmmildir

Arannews- SalamNews xbr verir ki, bu fikirlri R-in Azrbaycandak Sfirliyinin Mdniyyt Mrkzinin sdri Dr.li. Purmrcan Aytullah Ruhullah Musvi Xomeynin demokratiya il bal fikirlini açqlayarkn deyib li. Purmrcan Aytullah Ruhullah Xomeyninin vfatnn ildönümü il bal yazd &lquo;mam Xomeyninin baxnda demokratiya :anlay” adl mqalsind fikirlini bel açqlayr Bu günld din alimi v dünya xadimi mam Xomeyninin vfatnn ildönümün yaxnlarq. slam dünyasnda &dini, siyasi v irfani bir xs olaraq qbul ediln v bir ömür boyu slamm ilahi mktbind oxuyub düünn bu xsiyyt iyirminci srd siyasi fiqh saslanan idaretdm bir dyiiklik yaratd v randa dünyadak bütün hökumtlrdn frqli bir hökumt qrd. O, dini v irfani tlimlrdn ilham alaraq idaretm il bal bzi ictimai konsepsiya v siyasi fikirlri elmi olaraq tnqid etmi v elmi v dini köklri olan yeni bir .idaretm sistemi ttbiq etmidir Siyasi düüncy, xüsusn d mam Xomeyni (r.) -in siyasi flfsin baa dümk sadc ondan yalnz bir neç sitat seçmk mümkün deyil, sözlinin v yazlarn yenidn qurulmas v nitqinin konteksti v mövqeyi il buyurduqlarn anlamaq mümkün olar v bunun üçün onun insanünasl , fikir saslar istr flsf, klam fiqh v htta irfan nzn .alnmaqla müxtlif mütxssislrin v mütfkkirin itirak il fnlraras bir çalma lazmdr Burada siyast dünyasndak siyasi fikirlrdn biri olan demokratiyan izah etmk v mam Xomeyninin fikirlini bu fikirl tqdim etmk v demokratiyasnn bugünkü müasir demokratiyadan n qdr frqli olduunu görmk niyytindyik. Bu yaz Dr. Emad fruu mam Xomeyni v islam hökumti konfransna yatz 30 shifdn artq thqiqin xülassidir . O, siyasi flsf fikrini tqdim edn ran siyastçi v .sosiooloqlarndan biridir Demokratiyann tml ideyas, "bütövlükd cmiyyeti tsir edn qrarlar hmin cmiyytin bütün üzvirlinin fikirlri il qbul edilmli v frdlrin qrar qbul edilmsind brabr hüquqlara sahib olmas" idealna saslanr. Aydndr ki, müyyn mnada demokratiya bütün frdlrin cmiyytin sas qrarlarnda itirak etmk kimi brabr hüququnun qbul edilmsin saslanr, lakin hamnn bu brabr fürstdn istfad edib-etmmisi baqa bir msldir. Praktikada demokratiyan digr siyasi sistemlrdn ayran hr ey üçün qar vermk haqqdr. Ibtd ki, bzi siyasi sistemlr, ziflik v bacarqszlq raitind v kütlvi itialar v ya devrilm qorxusu sbbiyl hr ksin demokratiyann sas hüququ kimi qbul edilmli olan siyasi meydanda olmas üçün bir yol tqdim edir. Demokratiyada, insanlar bu hüquqdan ötrü qrar qbul ed bilirlr v bu hüquq konstitusiya v onun qanuni sas kimi bir sra müyyn qaydalardan .qaynaqlanr Demokratiyann ilk dövrlrindn frqli olaraq, bu gün hr ksin cmiyytin sas qrarlarnda v ya baqa sözl birbaa demokratiyada itirak etm ehtimal istisna olunur. Bu sbbdn birbaa demokratiya yolunu dolay demokratiyaya verdi. Bu vziyytd qrar qbuletm prosesind birbaa itirak edn insanlar vzin, onlarn adndan hmiyytli v sas qrarlarnda itirak etmk üçün seçkilr qatlaraq etibar etdikli insanlara ss verirlr. Praktikada bu insanlar xalqn hüquqünaslarndan daha çox xalqn nümayndlridir, baqa sözl, Edmund Burkenin d dediyi kimi, insanlar öz biliklrin v anlaylarna gör qrar vernlr ss verirlr v praktikada vkillik lv edilir, çünki vkillik .müyyn, qismn olan bir msldir, nümayndl mütlq tyin olunmayan v qismn ilrl mhdudlaan msllr qrar verirlr Demokratik ölkirin ksriyytind demokratiya bir nümayndl hökumt demekdir, adi vtndra qrar verm prosesin yalnz bir nümayndn v ya bir partiyann siyastinin lehin ss vermekl daxil olur v obyektiv msllr dair qrar seçilmi tmsilçilr orqan ya da icraç qanunvericiliyin razl sasnda faliyyt göstrir. Bellikl, müasir bir demokratik cmiyyt, insanlarn qrar vermk v bu hüquqdan öz nümayndlri seçrk dolay yolla istfad etmk hüququna sahib olduqlar bir cmiyytdir. Tcrübd bu .nümayndl d xalq tmsil etm rolunu oynayr v biliklrin v anlaylarna gör insanlarn vzin qrarlar qbul edirlr Demokratiyaya ksriyytin hökumti kimi baxlr. Çoxluun qrar bütün xalqn qrar kimi qbul edilmnidir. Ancaq qeyd etmk lazmdr ki, bütün xalqn qbul etdiyi bir qrar çoxluq qarndan baqa bir ey nzrd tutur v demokratiya sl mnada çoxluq .hökmü il eynildirilmnidir rq Blokunun çökmsindn sonra qalib demokratiya liberal demokratiyadr v bu, hökumtin gücünü mhdudladrmq v seçkilrd ss vermekl frdi azadlqlarn qorunmasna xüsusi önm verir. Liberal demokratiya, dövlt hakimiyytini mhdudladrmq v seçki seçimin yol açmaq üçün zruri hesab etdiyi müxtlif siyasi .qurulular v proseslr axtarr. Bunlardan n sas çoxpartiyal sistem konsepsiyas v partiyalarn hökumtl qarlamaq ideyalardr

Bu, hökumtin xalqn ssini tmsil edirs v slahiytlri mhdud olmaldrsa, bu, xalqn slahiytlrinin mhdud olduu mnasn vermirmi? Hökumtin xalq qüvvlrinin mcburi toplanmasnn ntisci olduu güman edilirs, hökumtin slahiyyt v vziflrinin mhdudladrlmas qrzli deyilmi? Göründüyü kimi bunlar dqiq cavablar olmayan suallardr. Liberal demokratiya üçün vacib olan sosial v xalq hüquqlarnn deyil, frdi mülki v siyasi hüquqlarn qorunmasdr. Xüsusi dyri olan hamnn mnafeyin xidmt olsa da, çoxluun tlblri deyil, frdi azadqlqlardr. Bu vziyytd demokratiya sözünün istifadsinin eyni ortaq mnaya sahib olduu görünmür; yni, hökumt xalq trfindn düzgün v haql istifad olunmaldr. Baqa söz, liberal mnada azadlıq v

.eyni mnasnda demokratiya bir-biri il ayrlmaz kild laqli olsa da, uyun glmr Dünyada hakim olan demokratiya dolay demokratiyadr ki, bu da insanlarn öz fikirlrin v üurlarna saslanaraq qrar qbul etmk üçün öz aralarndan insanlar seçm&iridir. Belliki, praktikada demokratiyann siyasi sistemi bir qrupun hamnn adndan qrar verdiyi v idar etdiyi v baqalar üzrind slahiyyt sahibi olduu bir oliqarxik sistem çevrilir. Frq ondadır ki, birincisi, onlarn vilayti yumaq, qrup klind v müyyn bir dövry mhdudlamdr, ikincisi, aydn olaca kimi, vilayti fqihdn frqli etiqadi v xlaqi rtlr mhdud .olmayan v adtn maddi olan bir qrupun v xsin mnafeyi il mhdudlar

Liberallar demokratiyann azadlıq, sosialistlr onun brabrlık yönümün tkid edilir. Liberal Demokratlar, xalq trfindn seçiln v xalq trfindn seçiln bir neç hakimlrin trfdardrlar lakin gücün cmlhmsi v dövlt gücünün slahiyylri v vziflrinin mhdudladrlmas sbbi il dövlt gücünülayimlmsi üçün bir mexanizm istdiklri bir hökumt axtarrlar Liberallar trfindn bu mzmunda demokratiya termininin istifadsi sassz bir istifad kimi görünür. Ancaq sosialistlr sasn demokratiyann brabrlık yönün v ictimai dalt tkid edirlr v kollektiv tlblrini yerin yetirmk üçün xalq .hakimiyytin, yni xalqn seçilmi hökumtin daha çox ballq nümayi etdirirlr

mam Xomeyninin (r) demokratiya il bal baxlar v mövqeyi ndi görmeliyik ki, mam Xomeyni (r.) demokratiya haqqnda n deyir v üstünlük verdiyi siyasi sistemd demokratiyann v ya onunla laqli mövzunun yax müyyndirilmi bir trif üçün bir yer hesab edib, yoxsa yox? Bu konsepsiyan v ya mzmunu frqli yerld v sasn xarici jurnalislrr cavab olaraq baqa formatlarda istifad etmidir v bunlar bir az düünmkl bilmk olar.

:Xronoloji ardcllqla bu ifadrlrin n vaciblrin müracit edirik Biz bir slam Respublikasnn qurulmasn istyirik v bu da ictimai ry saslanan bir hökumtdir. daretmnин son formas cmiyytin mövcud" " .rtlrin v tlblrin gör xalqn özli trfindn tyin edilir

stdiyimiz demokratiya, Qrbdki il oxar ola bilr". Ancaq yaratmaq stdiyimiz demokratiya Qrbd mövcud deyil. "slam demokratiyas Qrb " ".demokratiyasndan daha mükmmldir

Nzrimizd olan slam Respublikas hökumti, Hzrt Peymbr (s) v mam linin () hökumtindn ilham alacaq v milltin ictimai ssirin " saslanacaq v idaretm formas il tyin olunacaq. "slam Respublikas hökümtini, islamn hökmlri sasnda, milltin ssirin ".saslanacaq

Idquo;Ancaq bir respublika hr yerd bir respublika demkdir, ancaq bu respublika islamn qanunu olan bir konstitusiyaya saslanr. slam & Respublikas adlandrdmz ey, hm seçilmi rtlrin, hm d randa qüvvld olan hökmlrin slama söyknmsidir. "Ancaq

".seçim milltddir v respublika üslubu hr yerd olan respublika il eynidir Idquo;slam hökumti slam qanunlarna saslanan bir hökumtdir. slam hakimiyyti altnda tam müstqillik qorunur. slam &

".Respublikasn istyirik. Cümhuriyyt idaretm formasn tkil edir v islam yni ilahi qanunlar olan o formann mzmunu Idquo;slam dövlti hakim v millt arasndak münasibtlrd qaydalar v bir-birlrin hüquqlar tyin etdi, gr rayt olunarsa, heç & vaxt hakim v tabe olanla çtinlik olmayacaqdr. sasn, slamda hökm vermk ilahi bir vzifdir v bu vzif bütün müslmanlar üçün vacibdir v bir sra ar vzifli öhdsin götürmü olur. Bir v ya daha çox xsin lindki hökumt v hökm bu mmurdan bir milltin onun lehin olan hüquqlarn tapdalaman istyn baqalar üçün qürur v böyüklük vasitsi deyil. "Milltin hr bir nümayndsi birbaa baqaların qarsnda müslman hökmdarn ".impiçment v tnqid etmk hüququna malikdir v inandrc cavab vermlidir

Ouml;lçü sizin ssinizdir ölçü xalqn ssidir. Ssinizin qdri milltin ssinin mblidir. Millt bir zamanlar bzi insanlar ss" ".vermy tyin edir. kinci yerd doru, ks halda ilk növbd haqq milltin özün aiddir

Müzakir v ntic mam Xomeyniy gör, slam hökumti ilahi qanuna saslanan bir hökumt demkdir v bu hökumtin baçs ilk növbd ilahi qanunlarn alimi olmaldr: "slam hökumti qanuna saslanan bir hökumt olduu üçün yalnz ilahi qanunlara saslanr. "Bu hökumtin baçs istr-istmz ilahi bir hökumtin sasn tkil edn iki vacib xüsusiyet sahib olmaldr ... Qanun v dalt ".biliklri, lbtt, rhbrlik üçün yetrlilik v srtnin xüsusiyetlri d vacibdir

:Vilayti fqih" kitabnda yazlr"

Bu iki fzilt (hüquq v dalt biliklri) sahib olan layiqli bir insan hökumt qurmaq üçün yüksls, hzrt Peymbrin (s)"

" .cmiyyti idar etmkd olduu eyni vilayt sahib olacaq v bu, bütün insanlara ona itat etmk lazmdr mam Xomeyni (r.) baqa yerld d Vilayti fqihin diktaturann v istibdadn qarsnn alnmasnda hr hans bir formada hmiyytini vurulayr v dalt mrkzini v : Vilayti fqih mövqeyinin qanun üstünlüyünü vurulayr

Vilayti fqihdn qorxma, fqih insanlar mcbur etmk istrmir. Bir fqih zor demk istrtyrs, bu fqihin artq qyyumluu yoxdur slamda qanunun aliliyi " hökm sürür. Hzrt Peymbr (s) d qanuna tabe idi. "lahi qanuna tabe idi, poza bilmzdi ... Vilayti fqih diktatura deyil, diktatura ".leyhindir

Uuml;mumiyytl, mam Xomeyninin (r) mrlrindn istifad olunan budur: 1 mam, demokratiyan avtoritarizm v diktaturaya qar qoyan ortaq& görüün ksin olaraq, demokratiyan istibdad, diktatura v zülm qar qoyur v bellikl, slam hökumtinin qanunun aliliyi vurulayaraq, seçilmi çoxluun diktatura thlüksinin qarsn alr . Demokratiyadan olan bu rh il mam Xomeyni (r) sas hüquqlarn qorunmasna xüsusi vuru edn liberal demokratlarn rhlrin yaxnlar. mam, birincisi, frdi hüquqlarla yana, ictimai haqlara da tkid edir. ikincisi: vzif msuliyyti v ilahi haqqlara diqqt d mamm düüncsind xüsusi bir yer tutur v üçüncüsü: mam insanlarn öz rollarn islama sasn özlrin götürdüklini düünür v yalnz idaretm formasn tyin etmkd onu tsirli sayr v Vilayti fqih nzriyysind tzahür edn slam v slam qanunlarndan

.hökumtin qayda v mzmununun müyyndirilmsini düünür

mam Xomeyni () I-Byy adl kitabnda islam n bir zülm metodunun üstünlük tkil etdiy, v n bir bir insann fikirlri v cismani istklrinin bütün cmiyyt ttbiq olunduu bir hökumtin qurucusu hesab edir, v n d cmiyytdki bir qrup insan trfindn qbul ediln. Iakin slam hökumti hr sahd ilahi qanunlardan kömk istyn vacib bir sistem v ilahi vhy mnbyi hesab olunur v bu baxmdan islam v .müslimanlarn mnaefleri nzs alnmdr

O, iziyallq srin nsan müdrikliyini lahi v nn il vz etmy çalan v hökumtlri ilahi v nnvi legitimliki irrasional v qeyri-qanuni edn :filosoflarndan frqli olaraq, ilahi hakimiyytin rasional mnyin inanrlar

".Aln onun doru olduunu düünn v onu açq qollarla v açq üzl qbul edn yegan hökumt lahi hökumtidir" Vilayti fqih v ya slam hökumti kitabnda, hiyerarik görülrin gör Vilayti Fqih mslsi ilahi hökumt il paralel olaraq nzrdn

.keçirilir v mqnsdi tsdiqlnmy sbb olan msllrdn biri kimi qbul edilir v bunun çox sübuta ehtiyac yoxdur Liberal demokratlar trfindn xüsusi olaraq azadla v mhdud hakimiyet vuru ediln “xalq trfindn hökumt” üar, bu 2 ölkird praktik olaraq mhdudiyytsiz bir hökumtin ardnca gedn trenddn asl olmayaraq mntiqi baxmdan bir-birin ziddir. Ancaq mamm cümhuriyyt v demokratiyann rolunu yalnz idaretm formasn tyin etmkd tsirli hesab etmsi üçün insanlarn müxtlif sviyyld tml hüquqlarna vuru etmsi bu mntiqi v paradoksal uyunsuzlua sahib deyil. slind islam fiqi v islam qanunu mam Xomeyni () -n fiqh nzriyysind insanlarn rolu yalnz slam hökmlri v qanunlarnn hyata keçirilmsi v hyata keçirilmsi üçün bu nzriyyni tyin etmkddir. "Hökümt xalq trfindn" idaretm formasn tyin edrkn ortaya çxr v insanlar slam qanunlarn trk etmy v ya .pozmaa qrar ver bilmzlr

Xalqn slam hökumtindki rolunun drcsini tyin etmkl yana, nzs alnmas lazma olan bir baqa mqam da budur ki, sasn dolay demokratiya 3 klind olan bütün demokratik hökumtlrd istr-istmz bir oliqarxik hökumtl qarlarq; yni bir qrup insann onlar üçün v ya onlarn adndan qar vern hr ks üzrind hökmranl. Bu sbbdn orada da bir növ siyasi v qrup vilayti il qarlarq v bu vilayt üçün heç bir xlaqi v doktrinal rt olmad üçün bu vilayt hqiqt, dalt, uca ideallar, .insanlar namin olacana zmant yoxdur. Bel bir ey yoxdur v tbii olaraq maddi qyyumluq, xsi maraqlarn qyyumluu v qrup maraqlar qoxusu gl bilr Demokratik hökumtlrin yegan akar xüsusiyti, seçici olmalardr ki, bu da mam Xomeyni trfindn tsdiqlnmi v vurulanmdr. 4

Baqa söz, mam Xomeyni (r) yalnz seçilmi xsirin xüsusiytlrin v slam hökumtinin mzmununa diqqt yetirmkl kifaytlnmomi, eyni zamanda hökumt v xsir hökumtinin müxtlif sviyyld seçilm üsullarna da xüsusi diqqt yetirmidir. Baqa söz, mamm düncsind demokratik hökumtlrin müsbt xüsusiytlri olduu halda .mümkün v hqiqi mnfi chtlr yoxdur

Son nöqt budur ki, imam, tmsilçiliyin ksin olaraq insanlarn roluna dyr verdiyi yerld, xalqn seçdiyi etibarnamy inanr. Bu 5 sbbdn, ümumiyytl, ninki xalqn roluna v milltin ss vermsinin düzgünlüyün möhkm inandlar, ksin nümayndlrin qyyumluunu da bir çox chtdn qbul etmirlr v bu da mam Xomeyninin (r) xalqn ssin böyük inannm ;göstrir.&rdquo